

Test: 0529#01#Q15#01 (əyani 300)Test0529#01#Q15#01 (əyani 300)

Fənn 0529 - Müasir beynəlxalq münasibətlərdə enerji diplomatiyası

1. Bakının neft milyonçuları sırasına daxil deyil:

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

2. 1873-cü ildə Bibiheybətdə neft quyusu qazdıran milyonçu:

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyo

3. Hacı Zeynalabidin Tağıyevin sədri olduğu bank:

İctimai bank

Tacirlər bankı

Rus-Asiya bankı

Tiflis ticarət bankı

İran bankı

4. 1867-ci ildə Binəqədidə neftli ərazi alaraq neft milyonçusu olan şəxs:

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

5. 1890-cı ildə neft sahəsi alaraq Rusiyanın iri bazarlarına neft satan şəxs:

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

6. 1890-cı ildə müştərək neft şirkəti açan milyonçu kimdir?

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

7. 1891-ci ildə neftin daşınması üçün iki və üç dorlu gəminin hazırlanmasını sifariş edən şəxs:

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

8. Azərbaycanda ilk dəfə olaraq bazra gəmisindən istifadə edən milyonçu hansıdır?

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

9. Nobellərə maneə olan milyonçu kimdir?

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

10. 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahlarını ixtira edən milyonçu kimdir?

Şəmsi Əsədullayev

Musa Nağıyev

Hacı Zeynalabidin Tağıyev

Murtuza Muxtarov

Şəfi bəy Rüstəmbəyov

11. Bakıda fəaliyyət göstərən neft şirkətləri sırasına daxil deyil:

Əmiraslanov qardaşları

Aşurov qardaşları

Şəriklər şirkəti

Diskonto-İzel-Şaft

Nobel qardaşları

12. Azərbaycanın çağdaş neft siyasətinin məqsədləri sırasına daxil deyil:

respublikanın iqtisadi maraqlarının təminatı

hərbi potensialın gücləndirilməsi vasitəsi

Ermənistanın ölkəmizə təcavüzünün aradan qaldırılmasına təsir imkanı

beynəlxalq inteqrasiyaya qatılma yolu

neft sahəsində bağlanan müqavilələrin sayını artırmaq

13. Dünya neft tarixinin öyrənilməsi

E. ə. I minillik

XV əsr

XIX əsr

XX əsr

XVII əsr

14. Təbii karbohidrogen qazı neçənci ildən sənaye miqyasında istehsal olunurdu?

1900-cu ildən

1848-ci ildən

1920-ci ildən

1859-cu ildən

1940-cı ildən

15. Neftin iqtisadi amildən hərbi-siyasi amilə çevrilməsi hansı amilə təsadüf edir?

I dünya müharibəsindənsonrakı dövr

XIX əsrin sonuna

XX əsrin sonuna

II dünya müharibəsindən sonraya

XVIII əsrə

16. 1995-2005-ci illərdə orta hesabla ildə nə qədər neft hasil edilmişdir?

3,02 mlrd. Ton

3,28 mlrd. Ton

3,5 mlrd. Ton

5,1 mlrd. Ton

2,9 mlrd. Ton

17. Mykl Faradey neçənci ildə neftin destillə edilməsi yolu ilə benzin almışdır?

1921

1825

1851

1848

1925

18. Hansı ölkə neft hasilatına görə 1974-cü ildə 1-ci yerə çıxmışdı?

ABŞ

İraq

Səudiyyə Ərəbistanı

Böyük Britaniya

SSRİ

19. 1991-ci ildə neft hasilatı üzrə 1-ci yerə çıxan ölkə

İran

Meksika

Böyük Britaniya

ABŞ

Səudiyyə Ərəbistanı

20. Azərbaycanın neft-qaz ehtiyatları və Azərbaycanda neft-qaz hasilatı

1859-cu ildə Bibiheybətdə

1848-ci ildə Balaxanıda

1848-ci ildə Bibiheybətdə

1846-cı ildə Buzovnada

1854-cü ildə Suraxanıda

21. Dünyada mexaniki üsulla ilk neft quyusu harada və neçənci ildə qazılmışdır?

1868-ci ildə ABŞ-da

1857-ci ildə Səudiyyə Ərəbistanında

1848-ci ildə Bibiheybətdə

1909-cu ildə Şimal dənizində

1859-cu ildə ABŞ-da

22. Dünyada neft sənayesinin inkişafının başlanğıcı hansı dövrdən hesab edilir?

1848-ci ildə Balaxanıda ilk neft quyusunun qazılmasından

1859-cu ildə ABŞ-da mexaniki üsulla ilk neft quyusunun qazılmasından

1901-ci ildə İranda ilk neft quyusunun qazılmasından

1848-ci ildə Bibiheybətdə ilk neft quyusunun qazılmasından

1938-ci ildə Küveytdə ilk neft quyusunun qazılmasından

23. “Kapallo” neft müqaviməsi hansı dövlətlə bağlanmışdır?

Böyük Britaniya

Almaniya

İtaliya

ABŞ

Fransa

24. Hansı ölkədə hər adama düşən neft vəqazın miqdarı dünya səviyyəsinin orta qiymətindən təxminən 7 dəfə çoxdur?

Küveyt

Novreç

Venesuella

ABŞ

Rusiya

25. Neftdən məişətdə istifadənin tarixi

7-8 minillikdə

5-6 minillikdə

3-4 minillikdə

1-3 minillikdə

X əsrdə

26. Bakıda “Xəzərneftqaz-95” beynəlxalq sərgi-konfransı keçirilmişdir

20 sentyabr 1995-ci il

24 fevral 1995-ci il

12 noyabr 1995-ci il

18oktyabr 1994-cü il

25 may 1995-ci il

27. Neft haqqında ilkin məlumat hansı ölkədə qeydə alınıb?

Çində

Mesopotamiya

Yunanıstan

Hindistan

İran

28. Neçənci il Azərbaycanda neft sənayesinin əsasının qoyulduğu il hesab edilir?

1848-ci il

1859-cu il

1900-cü il

1871-ci il

1909-cu il

29. Dənizdə ilk neftquyusu harada və neçənci ildə qazılmışdır?

1798-ci ildə Azərbaycanda

1909-cu ildə ABŞ-da

1934-cü ildə Səudiyyə Ərəbistanında

1901-ci ildə İranda

1793-cü ildə Meksikada

30. Abşeron yarımadasında istismar olunan ilk neft mədənləri sırasında daxil deyil?

Balaxanı

Sabunçu

Ramana

Buzovna

Binəqədi

31. Neft hasilatına görə ABŞ-ı ötüb keçərək 1898-ci ildə dünyada 1-ci yerə çıxan ölkə.

Əlcəzair

Azərbaycan

İraq

Küveyt

Qatar

32. Dünya üzrə neft istehlakında Şimali Amerika və Avropaya uyğun gələn faizlər:

ABŞ-31%,Avropa -28%

Şimali Amerika -28%,Avropa -24%

Şimali Amerika -30%,Avropa – 31%

Şimali Amerika -28%,Avropa -31%

Şimali Amerika -24%,Avropa -28%

33. Qədim mənbələrdə neft haqqında ilk məlumatlar hansı tarixi coğrafişünaslara aiddir?

Heredot

Strabon və Plutarx

Ser Alan Herbert

F. Marks

L. Fişer

34. XX əsrin 30-40-cı illərində kəşf edilən neft yataqları sırasına daxil deyil?

Yasamal

Lökbatan-Buta

Neftçala

Pirallahı

Qaraçuxur

35. Abşeron yarımadasında mövcud olan neft mənbələri haqqında məlumatlar keçmiş yüzilliklərə təsadüf edir.

VII- VIII

V-VI

X-XI

III – IV

XII – XIII

36. Azərbaycanda təbii qazın çıxarılmasına nə vaxtdan başlanmışdır?

XX əsrin 50-ci illərindən

XIX əsrin 40-cı illərindən

XIX əsrin 70-ci illərindən

XIX əsrin 50-ci illərindən

XX əsrin 40-cı illərindən

37. Azərbaycanda neft-qaz sənayesinin inkişafına aid olan tarixi mərhələlər hansıdır? 1. XIX əsrin əvvəllərindən Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər 2. 1920-ci ildən 1994-cü il 20 sentyabr “Əsrin müqaviləsi”nə qədərki dövr 3. 1920-ci ildən ölkəmiz dövlət müstəqilliyini bərpa edənə qədər 4. 1994-cü il 20 sentyabrda imzalanan “Əsrin müqaviləsi”ndən sonrakı dövr 5. Dövlət müstəqilliyimizin bərpasının elan edildiyindən sonrakı dövr

1, 2, 4

1, 3, 4

1, 3, 5

3, 4

2, 4

38. Dünya üzrə təbii qaz istehlakında Şimali Amerikaya və Avropaya uyğun gələn faizlər.

Şimali Amerika – 33%, Avropa – 45%

Şimali Amerika -40%,Avropa – 45%

Şimali Amerika -30%,Avropa -40%

Şimali Amerika -45%, Avropa -33%

Şimali Amerika – 33%, Avropa -31%

39. 80-ci illərin (XX əsrin) sonundan başlayaraq Azərbaycanda neft və qaz hasilatının aşağı düşməyə başlamasının səbəbləri sırasına daxildir: 1. SSRİ-nin neft və qaz hasilatına bir çox məhdudiyətlər qoyması 2. Köhnəlmiş avadanlıqların vaxtında yeniləşdirilməi 3. Xarici ölkələrin Azərbaycandan neft və qaz almasının dayandırılması 4. Mövcud quyularından səmərəli istifadə edilməsi 5. Dənizin dərin sulu hissəsindən neftin çıxarılması üçün texniki vasitələrin olmaması

1, 3, 5

2, 4, 5

1, 2, 3

2, 3, 4

3, 4, 5

40. Neft yataqlarının kəşfi və sənaye istismarının xronoloji ardıcılığını müəyyən edin 1. Küveyt 2. Qərbi Sibir 3. ABŞ – Texas 4. İndoneziya 5. Alyaska

3, 4, 5, 2, 1

5, 3, 2, 1, 4

4, 3, 1, 2, 5

2, 3, 4, 5, 1

1, 5, 3, 4, 2

41. 90-cı illərin əvvəllərindən Azərbaycanın neft və qaz sənayesinin ağır böhran vəziyyətinə düşməsinin səbəbləri sırasına daxil deyil.

Azərbaycanın keçmiş SSRİ respublikaları ilə iqtisadi əlaqələrinin qırılması

Respublika ərazisində qeyri-sabitliyin olması

Texniki təchizatın olmaması

Mövcud maliyyə çətinliklərinin olması

İranda Xəzərlə bağlı Azərbaycanla davamlı təzyiqləri

42. Hansı dövlətlərin ərazisində heç zaman neft mənbələri olmamışdır?

Yunanıstan, Roma, Bizans

Makedoniya, Türkiyə

Dərbənd, Özbəkistan

Hindistan, Rusiya

Azərbaycan, İran

43. 1994-cü il 20 sentyabrda imzalanmış "Əsrin müqaviləsi"yə görə Xəzər dənizinin Azərbaycan sektorundakı hansı yataqlarının birgə işlənməsi və pay bölgüsü nəzərdə tutulurdu?

Azəri, Şahdəniz, Günəşli

Çıraq, Günəşli, Azəri

Yalama, Günəşli, Azəri

Abşeron, Şahdəniz, Günəşli

Cənub, Azəri, Çıraq

44. 1647-ci ildə Bakıda olmuş hansı səyyah "Neft dövlət gəlirinin əsas mənbəyidir" deyərək Bakı neftini qiymətləndirmişdir?

Övliya Çələbi

Covanni Batista Ramuzio

Marko Polo

Cozafato Barbaro

Əbdül Həsən ibn Hüseyn Məsudi

45. "Əsrin müqaviləsi"ndə iştirak edən neft şirkətlərini ölkələrinə müvafiq düzün: I ABŞ 1. Statoil II Böyük Britaniya 2. TPAO III Norveç 3. Delta-Hess IV Türkiyə 4. Remko V Səudiyyə Ərəbistanı 5. Mak-Dermot

I-5, II-4, IV-2, V-3

I-2, II-4, III-5, IV-1, V-3

I-1, II-2, III-3, IV-4, V-5

I-4, II-3, III-2, IV-1, V-5

I-3, II-1, III-4, IV-5, V-2

46. Neft yataqlarının kəşfi və sənaye istismarı xronoloji ardıcılığını müəyyən edin: 1. Şimal dənizi
2. Bakı 3. Səudiyyə Ərəbistanı 4. İran 5. Əlcəzair və Nigeriya

2, 4, 3, 5, 1

3, 4, 2, 1, 5

4, 3, 1, 5, 2

5, 2, 4, 1, 3

2, 4, 5, 1, 3

47. “Əsrin müqaviləsi”nin həyata keçirilməsi üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
(ABƏŞ) yaradıldı?

20 sentyabr 1994-cü ildə

12 noyabr 1994-cü ildə

24 fevral 1995-ci ildə

20 sentyabr 1995-ci ildə

24 fevral 1994-cü ildə

48. Neft yataqlarını kəşf olunduğu illərə müvafiq düzün: I Alyaska 1. 1909-cu il II Küveyt 2. 1848-ci
il III İndoneziya 3. 1968-ci il IV İran 4. 1934-cü il V Bakı 5. 1893-cü il

I-1, II-3, III-5, IV-2, V-4

I-2, II-4, III-1, IV-3, V-5

I-3, II-2, III-5, IV-1, V-4

I-1, II-2, III-3, IV-4, V-5

I-3, II-4, III-5, IV-1, V-2

49. Neft şirkətlərini “Əsrin müqaviləsi”nin imzalandığı günə olan ilkin pay bölgüsünə müvafiq düzün: I Penzoyl 1. 20,00% II ARDNŞ 2. 17,12% III Lukoyl 3. 9,81% IV BP 4. 17,01% V Amoko 5. 10,00%

I-2, II-3, III-4, IV-5, V-1

I-3, II-2, III-1, IV-4, V-5

I-3, II-1, III-5, IV-4, V-2

I-3, II-1, III-5, IV-2, V-4

I-1, II-2, III-3, IV-4, V-5

50. 1995-ci ildə ARDNŞ “Əsrin müqaviləsi”nə müvafiq olaraq aldığı 20% pay bölgüsündən 10%-ni hansı xarici neft şirkətinə verdi?

Amoko-3%, Lukoyl-7%

TPAO-4%, Delta-Hess-6%

Ekson/Mobil-5%, Statoyl-5%

İtoçu-2%, Yunokal-8%

Ekson/Mobil-5%, TPAO-5%

51. Azərbaycanın xarici neft şirkətlərinə 10%-lik güzəştinin əsas səbəbi kimi göstərilirdi:

Xarici neft şirkətlərin pay bölgüsünə narazı qalması

İran və Rusiyanın pay bölgüsündə respublikamıza təzyiqi

ARDNŞ-nin maliyyə vəsaitinin olmaması faktı

Müqaviləyə sonradan daxil olan xarici neft şirkətlərinin çoxluğu

ARDNŞ-nin öz səlahiyyətlərini yerinə yetirmək bacarığının kifayət qədər olmaması

52. Aşağıdakı xüsusiyyətlər neftə əsaslanan hansı inkişaf modelini xarakterizə edir? 1. «Neft amili»nin İran «İslam inqilabı»nın katalizatoruna çevrilməsi 2. İİR dönəmində neft gəlirlərinin böyük bir hissəsinin lüzumsuz müharibəyə sərf olunması. (İran-İraq) müharibəsi 3. Gəlirlərin müəyyən qisminin rejimin sosial bazasının genişləndirilməsinə və teokratik hakimiyyətin ömrünün uzadılmasına ayrılması 4. Neft gəlirlərinin ucuz idxala şərait yaratmasının ölkədaxili iqtisadiyyat sahələrini (kənd təsərrüfatı) tənəzzülə uğratması 5. 1970-ci illərin ortalarında neft gəlirlərinin gəfil və kəskin artımının şahlığın iqtisadi siyasətini reallıqdan uzaqlaşdırması

«İran faciəsi»

«İran fenomeni»

«İran sindromu»

«İran təcrübəsi»

«İran xəstəliyi»

53. Aşağıdakı cəhətlər neftə əsaslanan hansı inkişaf modelinə aiddir? 1. bu model mənsub olduğu ölkənin iqtisadiyyatında 1960-1970-ci illərdə baş verən neqativ proseslərin ifadəsidir. 2. neft gəlirləri şəraitində iqtisadiyyatın digər önəmli sahələrinin inkişafının unudulması 3. Əhalinin sosial problemlərin əsasən ilkin neft gəlirlərinin hesabına həll edilməsi 4. neft gəlirlərinin təbii səbəblər üzündən azalmasına görə sosial sahəyə ayrılan xərclərin də azalması 5. bu modelin mənsub olduğu ölkə adı inkişaf göstəricilərinə görə ilk yerlərdə gedən 10-15 ölkə sırasındadır

«Holland xəstəliyi (sindromu)»

«Nigeriya faciəsi»

«Niderland fenomeni»

«Holland təcrübəsi»

«Küveyt çiçəklənməsi»

54. AR-in «neft və qaz siyasəti»nin başlıca ilkin nəticələrinə aid əsas dəyərləndirmələr sırasına daxil deyil?

ölkəmizin neft tarixində yeni-üçüncü mərhələnin başlanması

«Əsrin müqaviləsi», habelə digər çoxlu neft və qaz sazişlərinin bağlanması

azərbaycanın karbohidrogen ehtiyatlarının çoxşaxəli nəqli və əsas ixrac neft kəmərinin (BTC-nin) isə salınması

neft və qazın nəqlinin diversifikasiyası əsasında böyük dövlətlər və regional güclər arasında tarazlı, balanslaşdırılmış siyasət yürüdülməsinə çalışması

neft və qazla bağlı həyata keçirilən siyasət nəticəsində AR-ın İran və Rusiya ilə münasibətlərində vəziyyətin həddindən artıq kəskinləşməsi.

55. Aşağıdakı cəhətlər neftə əsaslanan hansı inkişaf modelinə aiddir? 1. karbohidrogen ehtiyatlarına malik ölkələr sırasında ən ağır , acınacaqlı vəziyyətdə olanıdır. 2. bu ölkədə neft gəlirləri yalnız hakim elitanın ixtiyarındadır və tamamilə ona sərf olunur. 3. neft gəlirlərinə nəzarət uğrunda

şiddətli mübarizə bir sıra hallarda vətəndaş müharibəsi - «petrol savaşı ilə nəticələnmişdir. 4. neft gəlirlərinin hakim elitanın ixtiyarında olması onların zənginləşməsinə, əhəlinin isə dəhşətli yoxsulluqda olmasına gətirib çıxarır. 5. ixrac həcmi son vaxtlarda ildə 150 mln. ton təşkil edir.

«Küveyt faciəsi»

«İran təcrübəsi»

«Nigeriya faciəsi»

«Norveç fenomeni»

«Azərbaycan faciəsi»

56. Aşağıdakı xüsusiyyətlər neftə əsaslanan hansı inkişaf modelini xarakterizə edir? 1. böyük həcmdə neft ehtiyatlarına malik olma 2. mövcud ehtiyatlar 13,3 mlrd. tondan ibarətdir 3. gəlirlərin xeyli hisəsi sülaləyə çatır 4. neftdən gələn gəlirlər qeyri-neft sektoruna (ən çoxunda turizm) da qoyulur 5. sosial xərclərə sanballı vəsait ayırma

«Norveç fenomeni»

«Küveyt çiçəklənməsi»

«İran təcrübəsi»

«Holland təcrübəsi»

«Nigeriya çiçəklənməsi»

57. 1993-cü ildə «Azəri» yatağındakı neft ehtiyatlarının həcmi az göstərmək cəhdində ittiham edilən xarici neft şirkəti hansıdır?

Remko

Ekson

Şevron

Mak Dermott

Amoko

58. Qazaxıstan tərəfindən neft və qaz ehtiyatlarının nəqli ilə bağlı nəzərdən keçirilən marşrutlar sırasına daxil deyil?

İran vasitəsilə nəqli: ABŞ-in siyasəti üzündən hələ ki, mümkünsüzdür

Çin marşrutu

Tranxəzər» və «Nabucco» ya qoşulma

«Bakı- Tbilisi-Ərzurum» marşrutuna qoşulma

Xəzər hövzəsi qazının Rusiyanın «Cənub axını» kəməri vasitəsilə ixracına qatılma

59. «Nabucco» ya dair Türkiyə, Azərbaycan, Türkmənistan prezidentlərinin iştirakı ilə 2008-ci ildə türkmənbaşı-keçmiş Krasnovodsk şəhərində keçirilən toplantının nəticəsi sıralarına daxil deyil? Avropanın enerji mənbələrinin aparıcı yeri bir daha isbatlandı

«Nabucco» nun gerçəkləşməsinin türkmənistandan daha çoxasılılığı təsdiqləndi

«Nabucco» kəmərinin yalnız Azərbaycan qazının hesabına doldurulmasının mümkünsüzlüyü növbəti dəfə təsdiqləndi

Azərbaycanın qismən, Türkmənistanınsa əsasən Xəzərin enerji ehtiyatlarının ixracında Rusiya ilə Qərbi arasındakı seçimlərinin hələ də qətiləşməməsini təkrarən göstərdi

qazın nəqlinin kommersiya qiymətləri ilə bağlı Azərbaycan və Türkmənistan tərəflərinin rahatlıqlarını, razılıqlarını yenidən ortaya qoydu.

60. Türkmənistanın «qaz diplomatiyası»nın əzsəmərəli olmasına ciddi təsir edən amillər sırasına daxildir? 1. özünü «neytral» elan edən Türkmənistanın xəzərin statusu məsələsində bir müddət Rusiya ilə İranın «kondominium prinsipi» ni dəstəkləməsi 2. rəsmi aşqabadın iranla müqaviləyə (1995) əsasən ilkin təbii qazı məhdud ötürmə güclü (ildə 2 mlrd. m³) kəmərlə oraya ixrac etməsi 3. Xəzərin statusu məsələsində Rusiya ilə ziddiyyətin olması 4. Türkmənistanın da çox maraqlı olduğu, Qazaxıstan, Çin, Əfqanıstan-Pakistan, İran-Türkiyə istiqamətlərində qaz kəmərinin çəkilməsinə dair layihənin reallaşmaması 5. Xəzərin statusu məsələsində İran ilə ziddiyyətin olması

1,2,4

3,4,5

1,4

2,4,5

1,2

61. XX əsrin axırlarına doğru (1977) Türkmənistanda qaz istehsalının aşağı düşməsinə təsir edən amillər sırasına daxildir 1. istehsalda istifadə olunan texnologiyanın yararsızlığı 2. istismar olunan yataqlarda qaz ehtiyatının azalması 3. yeni qaz yataqlarının kəşf olunmaması 4. türkmənistan qazının daimi alıcılarından sayılan bəzi postsovet respublikalarının onun əvəzini ödəyə bilməməsi 5. rusiyanın inhisarçılığı, qəbul edilməz şərtlərinin olması

1,2,3

2,3,4

4,5

3,5

2,4

62. Təbii qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutan ölkə hansıdır?

Qazaxıstan

Türkmənistan

Özbəkistan

Venesuela

Azərbaycan

63. Təngiz yatağının mənsub olduğu ölkə hansıdır?

türkmənistan

Özbəkistan

Qazaxıstan

Azərbaycan

Gürcüstan

64. 1998-ci ildə Azərbaycanda öz səfirliyini açan Türkmənistan sonralar hansı səbəbdən diplomatik nümayəndələrini geri çağırdı?

«Əsrin müqaviləsi»ndən kənar qaldığı üçün

«Bakı-Tbilisi-Ceyhan» boru kəmərinin ölkəsindən keçməsi

ölkə prezidenti ilə yaşanan anlaşılmazlıqlar

Xəzərin statusu ilə bağlı narazılıqlar ucbatından

Xəzərdə çıxarılan neftdən Azərbaycanın ona pay verməməsi

65. Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftə dair imzalanan sənədlərin əsasında hansı ideya dururdu?

Azərbaycan neftinin Qazaxıstandan keçməklə Avropaya nəqli

Qazaxıstan neftinin Azərbaycandan keçməklə İrana nəqli

Qazaxıstan neftinin Azərbaycan tərəfindən ucuz qiymətə alınması

Xəzərin statusu ilə bağlı problemlərin həlli

Qazaxıstan neftinin Azərbaycandan keçməklə Bakı-Ceyhan və Bakı-Supsa kəmərləri, habelə dəmiryolu ilə dünyə bazarına nəqli

66. Qazaxıstan respublikasına aid olan neft-qaz şirkəti hansıdır?

Şevron

NİOS

Kazmunayqaz

TPAO

ACIP

67. Neft fondlarını ölkələrinə müvafiq düzün: I ABŞ 1 «GRF» II Azərbaycan 2 «Temasek» III Norveç 3 «Alyaska» IV Sinqapur 4 «ARDNF»

I-3, II-4, III-2, IV-1

I-3, II-4, III-1, IV-2

I-3, II-1, III-4, IV-2

I-4, II-1, III- 2, IV-3

I-1, II-2, III-3, IV-4

68. «Azərbaycan Respublikası Dövlət Neft Fondu»nun (ARDNF-in) əsas vəzifəsinə aiddir?

büdcə layihəsinin hazırlanması

büdcənin qəbul edilməsi

neft yataqlarından əldə edilən valyuta vəsaitlərinin, digər gəlirlərin toplanması və onların səmərəli idarə olunması

büdcənin icrası haqqında hesabatın verilməsi.

ölkənin xarici şirkətlərlə birgə işlədilən neft yataqlarından əldə edilən gəlirlərin, digər mühüm dövlət əhəmiyyətli layihələrin reallaşdırılmasına yönəldilməməsi

69. Neçənci illərdə Azərbaycan Respublikası iqtisadiyyatın inkişaf sürəti cəhətdən «dünyada analoqu olmayan ölkəyə» çevrilmişdir?

2006-2008

1996-1998

2000-2002

2010-2012

2004- 2006

70. Aşağıdakı xüsusiyyətlər neftə əsaslanan hansı inkişaf modelini xarakterizə edir? 1. neft ehtiyatlarından əldə olunan gəlirlərdən səmərəli istifadə 2. yataqların qənaətlə mənimsənilməsi 3. tranzit üçün açıqlıq və inkişaf etmiş (neft istehlakçısı) olan ölkələrlə, əhatənin artımına təsiri 4. neft gəlirlərindən qazanılan maliyyə vəsaitlərinin ilk növbədə neftlə əlaqədar olan emal, maşınqayırma və kimya sənayesinə qoyulması

«Küveyt çiçəklənməsi»

«Nigeriya faciəsi»

«İran təcrübəsi»

«Norveç fenomeni»

«Holland xəstəliyi»

71. Rusiya və Ukrayna (Avropa) arasında baş verən «qaz müharibəsi» zamanı münasibətlərin tənzimlənməsində vasitəçi olan təşkilat hansıdır?

BMT

NATO

MDB

AI

ATƏT

72. «Naftoqaz» şirkətinin mənsub olduğu ölkə hansıdır?

Azərbaycan

Ukrayna

İran

Rusiya

Norveç

73. Rusiyanın ukrayna ilə yeni «qaz müharibəsi» nə başlamasının səbəbləri hansılardır? 1. Ukraynanın Xəzərin Azərbaycan sektorundakı qaz ehtiyatlarına sahib olmaq istəyi. 2. Rəsmi Kiyevin müstəqil beynəlxalq siyasəti. 3. Ukraynanın tezliklə Nato üzvü olmaq planı 4. Ukraynanın Gürcüstanı hərtərəfli dəstəkləməsi 5. Rusiyanın Ukrayna ərazisindən keçən, Avropaya istiqamətlənən qaz kəmərləri üçün rəsmi Kiyevin yüksək tranzit tarifləri müəyyənləşdirməsi

1,3,5

2,3,5

2,3,4

3,4,5

1,2,3

74. Rusiyanın Xəzərin hərbişdirilməsinin istəməməsinin səbəbləri sırasına daxil deyil:

Türkmənistanın silahlanması Azərbaycanla Qazaxıstanın da Xəzəri hərbişdirmək sələrini şərtləndirə bilər.

Azərbaycan, Qazaxıstan, Türkmənistanın silahlanması Rusiyanın Xəzərdəki hazırkı ən güclü tərəf statusunun saxlanması üçün əlavə tədbirlər görməsi zərurətini yaradır

Rusiyanın öz hərbi gücünü artırmasından ötrü tələb olunan iri həcmli maliyyə vəsait problemi

Xəzərdəki hər hansı bir kiçik də olsa hərbi münaqişənin NATO (ABŞ) və digər qüvvələri hövzəyə gətirməsi təhlükəsi

Rusiyanın irandan çəkilməsi

75. «CAGP» layihəsi nəzərdə tutur?

Azərbaycanın Rusiyaya, İrana və Gürcüstan vasitəsilə Qara dəniz ilə Avropaya qaz nəqlini
Novorossiyskdən qara dəniz ilə Bolqarıstana, İtaliyaya Avstriyaya qaz nəqlini
azərbaycanla və orta Asiya (Türkmənistan) qazının Qara dənizdən keçməklə Ukraynaya və
oradanda Avropaya nəqlini

Azərbaycan qazının Ermənistan və Türkiyədən keçmək və Avropaya nəqlini

Türkmənistan qazının Özbəkistan və Qazaxıstan ərazisi ilə Çinə nəqlini

76. Azərbaycan Respublikasının «Türkiyəsiz şaxələndirmə» planı nəyi nəzərdə tutur?

Türkiyəyə qaz ixracının dayandırılmasını

Türkiyənin «Nabucco» layihəsindən kənarlaşdırılmasını nəzərdə tutur

**Azərbaycanın Rusiyaya, İrana və Gürcüstan vasitəsilə Qara dəniz sahilləri ilə Avropaya qaz
nəqlini nəzərdə tutur**

Türkiyəyə satılan qazın qiymətinin artırılmasını

Azərbaycan qazının Qazaxıstandan keçməklə çinə nəqlini nəzərdə tutur.

77. 2009-cu il iyulun 13-də Ankarada «Nabucco» nun həyata keçirilməsi üçün 5 tranzit ölkənin
hökumətləri tərəfindən imzalanan sazişə aid olan dəyər ləndirmələr sırasına daxil deyir?

«Nabucco»nun həyata keçirilməsində ilk real addım

enerji geosiyası savaşında yeni mərhələ

Türkiyənin «qaz həmlələrinin» ilki

qazın alınacağı ölkələri müəyyənləşdirməyən, buna görə də layihənin gerçəkləşdirilməsinə
təminat verməyən sənəd

layihənin gerçəkləşdirilməsinə təminat verən sənəd

78. Hansı ölkə ixrac üçün hasil etdiyi qazı bütövlüklə rusiyaya satmaq barədə qərar qəbul etmişdir?

Türkmənistan

Qazaxıstan

Özbəkistan

Azərbaycan

İran

79. “Nişanlısı çox olan Bakı neft gözəli” ifadəsi kimə məxsusdur?

Serebroviskiyə

Nərimanova

Leninə

Ordconikidzeyə

Çiçerinə

80. Azərbaycan SSR Dövlət yanacaq komitəsi neçənci ildə yaradıldı?

1978

1968

1988

1990

1997

81. XX əsrin 80-cı illərinin sonunda Azərbaycana gələn xarici neft şirkəti hansıdır?

Amoko

BP

Statoil

Penzoil

Remko

82. "Remko" nef şirkəti neçənci ildə Azərbaycana gəlmişdir?

1989

1988

1991

1994

1990

83. 1991-ci ildə Azərbaycanda 3 yatağın işlənməsinə dair tenderin qalibi olan şirkət:

Ekson

Amoko

Penzoil

Şevron

TPAO

84. Qaradağ yatağının işlənməsi üçün Lukoil ilə fəaliyyətini birləşdirən neft şirkəti.

Ekson

ACIP

Penzoil

Şevron

TPAO

85. ABƏŞ və Şimali Abşeron əməliyyat şirkətinin üzvü olan neft şirkəti:

Amoko

BP

İtoçu

Penzoil

Remko

86. Azərbaycanın 1990-cı illərdən etibarən digər ölkələrin neft şirkətləri ilə apardığı danışıqların mərhələlərinə aiddir: 1. 1990-da Əsrin müqaviləsinin bağlanmasıadək olan müddət 2. Əsrin müqaviləsindən 1998-ci ilədək olan dövr 3. İstanbul sazişindən sonrakı dövr 4. Əsrin müqaviləsindən 1997-ci ilədək olan dövr 5. Bakı-Supsanın istismarından sonrakı dövr

1,2,4

1,2,5

1,2,3

1,3,4

2,3,5

87. H. Əliyevin “AR-də dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” fərmanı nə vaxt verilib?

1994

1996

1995

1997

1993

88. Ə. Elçibəyin yürütdüyü “enerji siyasəti”nə aid deyil:

Qərb yönlü enerji siyasəti

Əvvəlki hakimiyyətin bağladığı müqavilələr ləğv edildi

Xarici şirkətlərlə 6 müqavilə imzalandı

Rusiya və İranla müqavilələrə icazə verilmədi

Ölkəmizin maraqlarını nəzərə alan heç bir müqavilə imzalanmadı

89. Əsrin müqaviləsinə dair beynəlxalq yanaşmalar sırasına daxil deyil:

Qərbin məmnunluğu

Rusiyanın ziddiyətli münasibəti

ABŞ-ın narazılığı

Türkiyənin incikliyi

İrənin onu tanımaması

90. İrənin Əsrin müqaviləsindən kənarında qalmasının səbəbi:

ABŞ-ın ciddi müqaviməti üzündən

İrənin müqavilədə aldığı payın azlığı

Müqaviləyə gec dəvət olunması

Şimali Azərbaycan məsələsinə görə yaranan narazılıq

Rusiyanın arasıkəsilməz təzyiqləri

91. Əsrin müqaviləsi neçənci ildə Milli məclis tərəfindən tanındı?

1994

1995

1999

1997

1998

92. Xronoloji ardıcılığı müəyyən edin: 1. Şahdəniz müqaviləsi 2. Dan ulduzu Əşrəfi müqaviləsi 3. Qaradağ müqaviləsi 4. Lənkərn-dəniz müqaviləsi 5. Yalama D-222 müqaviləsi

3,1,2,4,5

1,2,3,4,5

1,3,4,5,2

2,3,4,5,1

4,5,3,2,1

93. Beynəlxalq neft şirkətlərini ölkələrə müvafiq düzün: I ACİP 1. Almaniya II Total 2. İran III Demineks 3. Belçika IV NİOC 4. İtaliya V Portfina 5. Fransa

I-4,II-5,III-1,IV-2,V-3

I-3,II-5,III-1,IV-2,V-4

I-4,II-1,III-2,IV-2,V-3

I-4,II-5,III-3,IV-2,V-1

I-4,II-5,III-1,IV-3,V-2

94. Hansı neft yatağı daha əvvəl kəşf olunub?

Qərbi Sibir

Alyaska

Şimal dənizi

ABŞ-Texas

İndoneziya

95. Müasir dövrdə dünya enerjisinin neçə faizi neft hesabına təmin olunur?

35%

45%

43%

40%

33%

96. Neftli ərazilər ümumi Yerin kürə səthinin neçə faizini təşkil edir?

6%

19%

9%

11%

5%

97. Dünyanın ən iri neft yatağı olan “Qafar” hansı ölkəyə məxsusdur?

Küveyt]

Qatar

İraq

Səudiyyə Ərəbistan

İran

98. OPEK-ə daxil olan ölkə deyildir?

İraq

Venesuela

Küveyt

İndoneziyada

Meksika

99. Meksikaya mənsub “Kanterrel” yatağı neçənci ildə kəşf olunmuşdur?

1979

1976

1966

1876

1879

100. Dünyanın 2-ci böyük neft yatağı olan “Kanterrel” hansı ölkənin ərazisində yerləşir?

Venesuela

Səudiyyə Ərəbistan

Meksika

Liviya

Əlcəzair

101. Nabucco” kəmərinin keçəcəyi ölkələr sırasına daxil deyil:

Bolqarıstan

Rumıniya

Rusiya

Avstriya

Macarıstan

102. Nabucco” konsorsiumunun qurucusu olan şirkətlər sırasına daxil deyil:

OMV

MOL

Transqaz

Qazprom

Bulqarqaz

103. Azərbaycanın Yunanıstana 2007-ci ildən cüzi miqdarda ixrac olunan qaz Türkiyənin hansı şirkəti tərəfindən Yunanıstana Avropa qiymətlərilə satılırdı?

RWE

TPAO

MOL

Transqaz

Botaş

104. Neftə əsaslanan başlıca inkişaf modelləri sırasına daxil deyil:

ABŞ faciəsi

Norveç fenomeni

Küveyt çiçəklənməsi

Nigeriya faciəsi

Holland xəstəliyi

105. "Azəri-Çıraq-Günəşli" yataqlarının Mərkəzi Azəri hissəsindən ilk neftin alınmasına başlanmışdır?

14 fevral 2005-ci ildən

18 fevral 2005-ci ildən

18 sentyabr 2002-ci ildən

25 may 2005-ci ildən

8 fevral 2005-ci ildən

106. Bakı-Tbilisi-Ceyhan" əsas ixrac boru kəmərinin əsas göstəricilərinə aid deyil?

Boru kəmərinin 255 km-i Azərbaycanda ,445km-i Gürcüstanda,1070km-i Türkiyədədir.

Marşrutun uzunluğu 1770 km-dir.

xam neftötürmə qabiliyyəti sutkada 1 milyon barrel

Nasos stansiyalarının sayı:8

Layihə üzrə cari xərclər:ümumi xərc 2.9 mlrd ABŞ dolları

107. "Əsrin müqaviləsi"ndə Yaponiyanın "İtoçi" şirkəti öz payını hansı xarici neft şirkətlərinin sahib olduğu payından aldı?

Yunokal,Penzoyl

Mak-Dermot,Remko

Amoko,Ekson,Mobil

Penzoyl,Mak-Dermot

Statoyl,Lukoyl

108. “Əsrin müqaviləsi”ndə ABŞ-ın “Penzoyl” şirkətinin satdığı paydan öz pay bölgüsünü alan neft şirkətləri hansılardı?

Yunokal,Ekson,Mobil

BP,ARDNŞ

İtoçi,Ekson,Mobil

Remko,Delta-Hess

Statoyl,TPAO

109. Bakı-Supsa neft kəməri neçənci ildə istismara verilmişdi?

21 mart 1999-cu ildə

20 sentyabr 1994-cü ildə

17 aprel 1999-cu il

12 noyabr 1997-ci ildə

7 aprel 1999-cu ildə

110. Azərbaycan,Gürcüstan və Türkiyə tərəfindən xam neftin “Bakı-Tbilisi-Ceyhan” əsas ixrac neft kəməri vasitəsilə nəql edilməsinə dair saziş imzalandı?

1994-cü il 5-6 dekabrda Budapeştdə

1996-cı il 1-3 dekabrda Lissabonda

1999-cu il 8 noyabrda İstanbulda

1994-cü il 20 sentyabrda Bakıda

1999-cu il 18 noyabrda İstanbulda

111. Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin tikilişi və gələcəkdə onun istismar edilməsi üçün London şəhərində “BTCCO” şirkəti təsis edildi:

1 avqust 2002-ci il

18 noyabr 1999-cu il

18 sentyabr 2002-ci il

11 avqust 2002-ci il

18 sentyabr 2001-ci ildə

112. BTC” layihəsində nəzərdə tutulmuşdur?

Neft boru kəmərinin çəkilişi

Layihədə çəkiləcək boruların Rusiyadan idxal edilməsi

Səngəçal terminalının genişləndirilməsi

Ceyhan limanında müasir standartlara cavab verən terminalın inşası

8 nasos stansiyasının tikintisi

113. ”Azərbaycan Respublikasının yanacaq – enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nın təsdiqinə dair Respublika prezidentinin sərəncamı nə vaxt olmuşdur?

1 avqust 2002-ci il

18 sentyabr 2003-cü il

14 fevral 2005-ci il

4 fevral 2005-ci il

14 aprel 2005-ci il

114. Praqa bəyannaməsi”ndə qoşulan dövlətlər sırasına aid deyil:

Türkmənistan

Gürcüstan

Azərbaycan

Türkiyə

Misir

115. Rusiyanın “Nabucco”ya başlıca alternativ olaraq nəzərdə tutduğu qaz kəməri hansıdır?

Cənubu Pars

Şimal axını

Qərb axını

Cənub axını

Şərq-Qərb axını

116. Rusiyanın “Cənub axını” layihəsinin tranzit ölkələri sırasına daxil deyil

Rusiya

Qazaxıstan

Bolqarıstan

Türkiyə

Rumıniya

117. İranın “Cənubi Pars” layihəsində ixrac olunacaq qaz hansı ölkədən ötürülməklə Avropaya çatdırılmalı idi?

Türkiyə

Gürcüstan

Ermənistan

Rusiya

Azərbaycan

118. İranın ABŞ ilə Aİ-nin arasını vurmaq üçün həyata keçirmək istədiyi layihə hansıdır?

”Cənub axını” qaz kəməri

Mavi axın” qaz kəməri

Ağ axın” qaz kəməri]

Pars” qaz kəməri

Şimali Pars” qaz kəməri

119. Azəri,Çıraq,Kəpəz yataqlarına iddialı dövlət:

Türkmənistan

Qazaxıstan

İran

Özbəkistan

Rusiya

120. ABŞ-ın Xəzərə iddiasına səbəb olan amillər sırasına daxil deyil:

Xəzərin ekoloji vəziyyətinin gərginləşməsi

Rusiya ilə çöxşaxəli rəqabətin olması

İranla hərbi qarşıdurmanın olması

Bakı-Tibilisi-Ərzurumun təhlükəsizliyi

Bakı-Tiblisi-Ceyhanın təhlükəsizliyi

121. İranın Xəzər siyasətinə mane olmasının səbəblərinə daxil deyil:

İranın Əsrin müqaviləsində iştirakına yol verilməməsi

İranın Şimali Azərbaycanda dövlətin güclənməsini istəməməsi

Bütöv Azərbaycan iddiasından narazılıq duyur

Xəzərin ona problem yaradacağı qənaətindədir

ABŞ-ın regiona təsiri kimi dəyərləndirilir

122. İranın Xəzərin statusu ilə bağlı irəli sürdüyü təklif nədən ibarətdi?

Xəzərin 20% nisbətində bölünməsinə təklif edir

Azərbaycanla eyni bölgüyə malik olmaq iddiasını irəli sürür

Xəzərin yalnız Rusiya ilə İran arasında bölünməsinə təklif edir

Sahilyanı dövlətlərin ümumi istifadəsinə istəyir

Bütün ehtiyatların İrana məxsus olduğunu iddia edir

123. Xəzərin hüquqi statusu məsələsində hansı dövlətlər ölkəmizə dəstək olmuşdur?

ABŞ, Türkiyə

Rusiya, Türkiyə

Qazaxıstan, Türkiyə

Türkmənistan, ABŞ

Gürcüstan, Rusiya

124. Xəzərin həm dibinin, həm də səthinin bölünməsi qənaətindədir

Milli sektorlara bölgünü təklif edir

Dənizin yalnız dibini bölünməsi, səthinin isə sahilyanı dövlətlər tərəfindən istifadə olunması

25 faiz paya malik olmaq istəyir

Bütün sahilyanı dövlətlərin ümumi istifadəsi

Xəzərin həm dibinin, həm də səthinin bölünməsi qənaətindədir

125. 2001-ci ildə Azərbaycan və İran arasında mübahisəyə səbəb olan yataq:

Araz-əlov

Abşeron

Kəpəz

Muğan-dəniz

Çıraq

126. Rusiyanın Xəzərin statusu ilə bağlı mövqeyi:

Xəzərin həm dibinin, həm də səthinin bölünməsi qənaətdədir

Milli sektorlara bölgünü təklif edir

Dənizin yalnız dibini bölünməsi, səthinin isə sahilyanı dövlətlər tərəfindən istifadə olunması

25 faiz paya malik olmaq istəyir

Bütün sahilyanı dövlətlərin ümumi istifadəsi

127. Qərb marşrutunun problemləli tərəfləri sırasına aid deyil:

Kəmərə rus-çeqen münaqişəsi təhlükəsinin olması

Neftin Bosfor boğazı ilə daşınması

Abxaz seperatçılarının kəmərə təhlükə yaratması ehtimalı

Rusiyanın təzyiqlərə əl atması

Çoxsaylı texniki problemlər

128. Bakı-Tiblisi-Ceyhan üstünlükləri sırasına daxil deyil:

Qısa olması ən az xərc tələb etməsi

Nəqlin uzunmüddətli perspektivini təmin edir

Problemləli boğazlardan keçmir

Seysmikliyi az olan zonalardan keçir

600 km qısala bilər

129. Xəzər neftinə dair beynəlxalq Bakı konfransı nə vaxt keçirilib?

2000

2001

1999

1994

1998

130. Hyunston şəhərində Əsrin müqaviləsi zamanı kim səfərdə olmuşdur?

I.Əliyev

H.Əliyev

C.Əliyev

S.Huseynov

Bütütn cavab variantları doğrudur

131. Gülüstan sarayında imzalanan müqavilə:

Əsrin müqaviləsi

Gülüstan müqaviləsi

Türkmənçay müqaviləsi

Doğru cavab yoxdur

Rusiya-İran müqaviləsi

132. Azəri-Çıraq-Günəşli yataqlarının birlikdə istismarını nəzərdə tutan müqavilə:

Əsrin müqaviləsi

Gülüstan müqaviləsi

Türkmənçay müqaviləsi

Doğru cavab yoxdur

Rusiya-İran müqaviləsi

133. Neftin siyasi amilə çevrilməsi neçənci əsrə təsadüf edir?

XX

XIX

XVII

XVIII

XIII

134. 1825-ci ildə neftin distilləsi kim tərəfindən həyata keçirilib?

Maykl Faradey

Albert Enyşteyn

Nyuton

Paskal

Henri Robert

135. Neftin distilləsi kim tərəfindən həyata keçirilib?

Maykl Faradey

Albert Enyşteyn

Nyuton

Paskal

Henri Robert

136. SSRİ neçənci ildə neft istehsalına görə birinci yerə çıxmışdır?

1974

1984

1978

1988

1976

137. ABŞ neçənci ildə neft hasilatına görə birinci yerə çıxmışdır?

1991

1984

1978

1988

1976

138. 1859-cu ildə ilk dəfə harda neft mexaniki üsulla çıxarılıb?

ABŞ

Almaniya

İtaliya

Almaniya

İngiltərə

139. dünyada neft sənayesinin başlanğıcı hesab olunur?

1859

1884

1678

1788

1976

140. ABŞ-da hər adama düşən neft vəqazın miqdarı dünya səviyyəsinin orta qiymətindən təxminən neçə dəfə çoxdur?

7 dəfə

4 dəfə

6 dəfə

9 dəfə

10 dəfə

141. 1871-də Azərbaycanda:

Neft sənayesinin əsası qoyulub

Qazma üsulu ilə neft çıxarılıb

Neftin ilk dəfə çıxarılması baş verib

Neft milyonçularının fəaliyyəti dayandırılıb

Bütün vcaavab variantları doğrudur

142. Azərbaycan neçənci ildə neft istehsalına görə dünyada birinci yerə çıxdı?

1898

1884

1678

1788

1976

143. 1898-ci ildə Azərbaycan:

Neft istehsalına görə birinci yerə çıxdı

Neft istehsalına görə ikinci yerə çıxdı

Neft istehsalına görə üçüncü yerə çıxdı

SSRİ-ə neftin ixracını dayandırdı

Əsas neft istehsalı sahələrinin əlindən verdi

144. Avropada qaz ehtiyatları neçə faizdir?

45

44

23

19

38

145. Göstərilən dövlətlərdən birində neft mənbələri olmayıb:

Yunanıstan

Türkiyə

Azərbaycan

İraq

İran

146. Göstərilən dövlətlərdən birində neft mənbələri olmayıb:

Roma

Türkiyə

Azərbaycan

İraq

İran

147. Göstərilən dövlətlərdən birində neft mənbələri olmayıb:

Bizans

Türkiyə

Azərbaycan

İraq

İran

148. Övliya Çələbi neçənci ildə Bakıda olmuşdur?

1647

1786

1765

1678

1987

149. 1647-ci ildə Azərbaycanda olan səyyah:

Ö.Çələbi

A.Düma

Heredot

Kolumb

V.Qama

150. Səudiyyə Ərəbistanına məxsus neft şirkəti:

Delta-Hess

Remko

Mak-Dermot

TPAO

Düzgün cavab variantı yoxdur

151. Norveçə məxsus neft şirkəti:

Statoil

Remko

Mak-Dermot

TPAO

Düzgün cavab variantı yoxdur

152. Böyük İpək yolunun bərpası üzrə konfransda neçə dövlət iştirak edirdi?

32

25

45

23

27

153. Böyük İpək yolunun bərpası üzrə həyata keçirilən tədbirlər hansı proqram çərçivəsində idi?

TASİS-TRASEKA

BMT nizamnaməsi

ATƏT bəyannaməsi

Helsinki yekun aktı

Əsas proqram yox idi

154. Azərbaycan hansı təşkilatın "Sülh və dostluq naminə" proqramının üzvüdür?

NATO

BMT

ATƏT

AB

Avropa Şurası

155. Son dövrlərdə Respublikamızda xarici şirkətlərin işlədiyi neft sektoruna investisiya axınının azalmasının səbəbləri sırasına daxil deyil?

investorların riskli ölkələrə maliyyə vəsaiti yönəltmək istəməməsi

mülkiyyət hüquqlarının pozulmasının kütləvi səciyyə daşması

rəqabət imkanlarını xeyli məhdudlaşdıran inhisarlaşmanın olması

respublikamızda neft ehtiyatının kəskin şəkildə azalması

korrupsiyanın yüksək səviyyəyə çatması

156. H. Əliyevin «Azərbaycan Respublikası Dövlət Neft Fondu» nun təsis edilməsi haqqında fərmanı neçənci ildə olmuşdur?

1999

1998

1994

1995

2002

157. Azərbaycanın «neft və qaz» strategiyasının ən yaxşı halda «holland xəstəliyi», daha pis halda «Nigeriya faciəsi» ilə yekunlaşa biləcəyi ehtimal edənlərin dəlilləri sırasına daxil deyil

Azərbaycan tarixən neft sivilizasiyasının beşiyi sayılsa da heç vaxt öz neftinin sahibi ola bilməyib və yaxın gələdəkdə də olmayacaqdır

XX əsrin əvvəllərində dünya neft sivilizasiyasının «nəhəng mərkəzi» olan Bakı hazırda Yerin enerji xəritəsində «kiçik nöqtə»dir

AR-in neft ehtiyatının həcmi ölkənin «Küveytləşməsi»nə əslə əsas vermir

neft gəlirlərindən ölkə daxilində düzgün səmərəli istifadə olunmaması

qeyri-neft sektorunun yetərinə inkişaf etdirilməsi

158. Azərbaycanın Norveçlə Küveytin «neftlə inkişaf yolu»nu getdiyinə dair dəlillər sırasına daxil deyil

Xəzərin hüquqi statusu məsələlərində məqsədyönlü tarazlaşdırılmış siyasət aparması

neft gəlirlərinin müəyyən hissəsinin yüksək faizlərlə xarici banklarda saxlanması hesabına xeyli maliyyə şəraitinin qazanılması

son 5 ildə Azərbaycanda Ümumi Daxili məhsulun artması

Büdcədən ölkənin müdafiə qabiliyyətinin güclən ləndirilməsi üçün ayrılan hərbi xərclərin azaldılması

tikinti sektorunun sürətli inkişafı abadlıq işlərinin görülməsi

159. «İran təcrübəsi» inkişaf modelini xarakterizə edən sənətlər sırasına daxil deyil:

neft gəlirləri ölkədə sosial bərabərliyi artırmışdır

«neft amili»nin iran «islam inqilabı»nın katalizatoruna çevrilməsi

İİR dönəmində neft gəlirlərinin böyük bir hissəsinin lüzumsuz müharibəyə sərf olunması. (İran-İraq) müharibəsi

Gəlirlərin müəyyən qisminin rejimin sosial bazasının genişləndirilməsinə və teokratik hakimiyyətin ömrünün uzadılmasına ayrılması

Neft gəlirlərinin ucuz idxala şərait yaratmasının ölkədaxili iqtisadiyyat sahələrini (kənd təsərrüfatı) tənəzzülə uğratması\

160. «Hollan xəstəliyi (sindromu)» inkişaf modelini xarakterizə edən cəhətlər sırasına daxil deyil

Bu sindrom Niderland iqtisadiyyatında 1960-1970-ci illərdə baş verən neqativ proseslərin ifadəsidir

neft gəlirləri şəraitində enerji bölməsinin zəifləməsi

neft gəlirləri şəraitində iqtisadiyyatın digər önəmli sahələrinin inkişafının unudulması

əhalinin sosial problemlərinin əsasən ilkin neft gəlirlərinin hesabına həll edilməsi

neft gəlirlərinin təbii səbəblər üzündən azalmasına görə sosial sahəyə ayrılan xərclərində azalması

161. «Nigeriya faciəsi» nə aid xüsusiyyətlər sırasına daxil deyil

karbohidrogen ehtiyatlarına malik ölkələr sırasında ən ağır , acınacaqlı vəziyyətdə olanıdır

bu ölkədə və «Nigeriya qrupuna daxil oedilən dövlətlərdə (İraq, Liviya) neft gəlirləri yalnız hakim dövlətlər ixtiyarındadır və təməmilə ona sərf olunur

neft gəlirlərinə nəzarət uğrunda şiddətli mübarizə bir sıra hallarda «vətəndaş müharibəsi» ilə nəticələnmişdir.

neft gəlirlərinin əksər hissəsini ABŞ mənimsəyir

neft gəlirlərinin hakim elitanın ixtiyarında olması onların zənginləşməsinə, əhalinin isə dəhşətli yoxsulluqda olmasına gətirib çıxarır.

162. «Küveyt çiçəklənməsi»nə aid xüsusiyyətlər sırasına daxil deyil;

böyük həcmdə neft ehtiyatlarına malikol

mövcud ehtiyatlar 13,3 mlrd. tondan ibarətdir

əhalinin sayının çox olması adambaşına düşən neftin miqdarını azaldır

gəlirlərin xeyli hissəsi sülaləyə çatır

neftdən gələn gəlirlər qeyri-neft sektoruna (ən çoxda turizm) da qoyulur

163. «Norveç fenomeni»nə aid xüsusiyyətlər sırasına daxil deyil

neft ehtiyatlarından əldə olunan gəlirlərdən səmərəli istifadə

yataqların qənaətlə mənimsənilməsi

tranzit üçün açıqlıq və inkişaf etmiş (neft isçtehlakçısı) olan ölkələrlə əhatənin gəlir artımına təsiri

neft gəlirlərindən qazanılan maliyyə vəsaitinin ilk növbədə neftlə əlaqədar olan emal, maşınqayırma və kimya sənayesinə qoyulması

neft ehtiyatlarının həcmnin çox olması (14 mlrd. ton)

164. Hansı illərdə keçirilən tədbirlər Azərbaycanda böhranı aradan qaldırdı?

1993-2005

1994-2000

1998-2006

1995-2005

1997-2003

165. Bitərəf ölkə kimi bloklara qoşulmayan ölkələrə nümunə ola bilər:

İran, Türkmənistan

Gürcüstan, Ermənistan

ABŞ, Türkiyə

İsrail, Azərbaycan

Pakistan, İngiltərə

166. Manatın denonsasiyası haqqında fərman imzalandı:

2005-ci ildə

2003-cü ildə

2002-ci ildə

2004-cü ildə

2006-cı ildə

167. Azərbaycanda daxili və xarici siyasət sahəsində ali icra hakimiyyəti funksiyasını həyata keçirir:

Prezident

Bələdiyyələr

Milli Məclis

Baş nazir

Xarici İşlər Nazirliyi

168. Konstitusiyanın neçənci maddəsinə görə dövlət başçısı Azərbaycanın xarici siyasətinə rəhbərlik edir?

8

9

4

21

20

169. Dövləti xarici aləmdə, beynəlxalq münasibətlər sistemində təmsil edir, ölkənin xarici aləmdə gündəlik ali təmaslarını yaradır, xarici siyasət aktlarını, bəyanatları, teleqram və məktubları imzalayır:

Prezident

Bələdiyyələr

Milli Məclis

Baş nazir

Xarici İşlər Nazirliyi

170. Azərbaycanda ali qanunverici hakimiyyətə malikdir:

Milli Məclis

Prezident

İcra başçısı

XİN

DİN

171. Azərbaycanın xarici siyasətinin maddi resurslarına aid olanlardan biri səhvdir:

Sosial resurslar

Coğrafi resurslar

İqtisadi resurslar

Hərbi resurslar

Demoqrafik resurslar

172. Çindən Avropaya və bütün dünyaya açılan dəhliz:

”İpək yolu”

TRASEKA

Bakı-Tiblisi-Ərzurum

Bakı-Ceyhan

Neft daşları

173. Rusiyaya rəqib, Şərqi-Qərbi ölkələrinə isə bağlayıcı rolunu icra edir:

Azərbaycan

İran

Türkiyə

Ermənistan

Türkmənistan

174. Azərbaycanın xarici siyasətdə mühüm addımlar atmasını kimin adı ilə bağlaya bilərik?

H.Əliyev

N.Nərimanov

M.Əzizbəyov

Ə.Elçibəy

İsa Qənbər

175. Şimali Amerikanın ən böyük dövləti:

ABŞ

Meksika

Kanada

İngiltərə

Fransa

176. BMT və onun Təhlükəsizlik şurası, NATO, ATƏT kimi qurumlar hansı dövlətin fəal təşəbbüsü ilə yaradılıb?

ABŞ

Meksika

Kanada

İngiltərə

Fransa

177. ABŞ Azərbaycanın müstəqilliyini tanıdı:

1991 25 dekabr

1991 28 may

1991 27 iyun

1992 25 dekabr

1993 9 may

178. 1992-ci il martın 17-də:

ABŞ Bakıda özünün səfirliyini açmış

ABŞ prezidenti Bakıda rəsmi səfərdə olmuş

İranın konsulluqları açılmış

Fransa ilə ikitərəfli müqavilə imzalanmış

”Azadlığı müdafiə aktı” qəbul edilmiş

179. 1991-1992-ci illərdə ABŞ hökuməti:

SSRİ-dən ayrılmış Azərbaycanı hərtərəfli öyrənir

SSRİ-nin müstəqilliyini tanıyır

İqtisadiyyatı bərpa edir

Beynəlxalq arenada zəifləyir

Azərbaycanla diplomatik əlaqələri kəsir

180. Azərbaycan-Amerika münasibətləri gərgin qarşıdurma vəziyyətində oldu:

Bill Klintonun hakimiyyətə gəldiyi dövrdə

Corc Buşun hakimiyyətə gəldiyi dövrdə

Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdə

İlham Əliyevin hakimiyyətə gəldiyi dövrdə

Münasibətlər həmişə qaydasında olub

181. 1993-cü ilin fevral ayının 4-də ABŞ-ın Azərbaycandakı səfiri hara yola düşdü?

Naxçıvana

Gəncəyə

Qubaya

Şamaxıya

Gürcüstana

182. "907-ci düzəliş" hansı dövlət tərəfindən qəbul olunub?

ABŞ

İngiltərə

Fransa

Rusiya

İran

183. Azərbaycan prezidentinə məktub göndərərək Ermənistanın kəlbəcəri işğal etməsini pislədi:

Bill Klinton

Corc Buş

Lindon Conson

Vudro Vilson

Franklin Ruzvelt

184. 1994-1996-cı illərdə diplomatiyanın qarşısında duran əsas vəzifələrdən biri:

ABŞ-la münasibətlərin inkişaf etdirilməsi

Gürcüstanla əlaqələrin qurulması

Pakistanla münasibətlərin bərpası

İranla dilomatik əlaqələri kəsmək

Dağıstanı Azərbaycana birləşdirmək

185. ABŞ və Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi dövr:

1995-1996

1997-1998

1993-1994

1992-1993

1990-1991

186. 1995-ci ilin oktyabrında hansı təşkilatın 50 illiyi keçirildi?

BMT

NATO

ATƏT

ATƏM

AB

187. Paris xartiyasının qəbulundan neçə il sonra Lisabbon sammiti keçirildi?

6

8

9

3

7

188. "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə" nə vaxt imzalanıb?

1997-ci ildə

1996-cı ildə

1998-ci ildə

1993-cü ildə

1999-cu ildə

189. ATƏT-in Minsk qrupunun tərkibi:

ABŞ, Rusiya, Fransa

İngiltərə, Fransa, ABŞ

Rusiya, Fransa, İngiltərə

ABŞ, Britaniya, Gürcüstan

Fransa, Ermənistan, İtaliya

190. "Amoko" hansı dövlətə məxsusdur?

ABŞ

İngiltərə

Fransa

Gürcüstan

Avstraliya

191. "Eksson" hansı dövlətə məxsus şirkətdir?

ABŞ

İngiltərə

Fransa

Gürcüstan

Avstraliya

192. Biri ABŞ-a məxsus şirkət deyil:

"Simens qardaşları"

"Amoko"

Yunokal

"Eksson"

"Pennzoil"

193. Şimali Amerika ölkələrində ABŞ-dan sonra Azərbaycanın əlaqə saxladığı ikinci dövlət hansıdır?

Kanada

Meksika

İngiltərə

Fransa

Gürcüstan

194. Meksika ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi nə qədərdir?

1,5 milyon dolları hələ ki aşmayıb

1,7 milyard dollar

1,9 milyon dollar

1,8 milyard dollar

1,9 milyard dollar

195. Göstərilən təşkilatlardan biri Azərbaycanın üzv olduğu təşkilat deyil:

AB

BMT

İKT

ATƏT

MDB

196. 1996-cı ildə baş vermişdir:

Lisabbon sammiti

Paris sammiti

Budapeşt sammiti

Helsinki müqaviləsi

cavab variantlarının hamısı doğrudur

197. BMT təhlükəsizlik şurasının neçə daimi üzvü var?

5

4

7

6

9

198. 1993-cü ilin dekabrında Azərbaycan prezidenti hansı dövlətə rəsmi səfər etdi?

Fransa

İngiltərə

ABŞ

Kanada

İspaniya

199. Əsrin müqaviləsində tərəfləri göstərin:

Azərbaycan və Avropa dövlətləri

Azərbaycan və Ermənistan

ABŞ və Azərbaycan

Azərbaycan və Gürcüstan

Gürcüstan və Ermənistan

200. 1991-ci ilə aid olan hadisəni göstərin:

SSRİ-nin süqutu

Helsinki müqaviləsi

İKT-nin yaranması

MDB-nin süqutu

Potsdam konfransı

201. Müasir dövrdə Azərbaycanla münasibətlərində soyuqluq müşahidə olunduğu dövlət:

Fransa

Türkiyə

Gürcüstan

Rusiya

İtaliya

202. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət hansıdır?

Türkiyə

Gürcüstan

Ermənistan

ABŞ

İngiltərə

203. Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövləti:

Rumınyə

İspaniya

İngiltərə

Fransa

İtaliya

204. 1996-cı il 4 iyun sazişinin mahiyyəti:

“Şahdəniz” yatağının istismarına dair

Qarabağ münaqişəsinin həllinə dair

Qarabağ münaqişəsinin həllinə dair

“Əsrin müqaviləsi”nə dair

Azərbaycanın müstəqillik əldə etməsinə dair

205. 1998-ci ilə aiddir: 1.GUAM-ın yaradılması 2.H.Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi 3.TÜRKSOY-un yaranması 4.Konstitusiyə Məhkəməsinin yaradılması

2,4

3,4

1,2

3,2

heç bir variant düzgün deyil

206. BMT-nin taradılmasından neçə il sonra Azərbaycan Respublikası onun üzvü oldu?

47

36

23

20

35

207. XXI əsrin ilk günlərində Azərbaycan daxil oldu:

Avropa Şurasına

Avropa İttifaqına

İslam Təşkilatı Konfransına

NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına

208. Ki-Uest danışıqları zamanı ABŞ Dövlət Departamenti Ermənistanı:

təcavüzkar dövlət kimi tanıdı

NATO ilə əməkdaşlığa dəvət etdi

NATO ilə əməkdaşlığa dəvət etdi

Rusiyanın strateji müttəfiqi kimi tanımadı

BMT-dən uzaqlaşdırıldı

209. Dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən dövlət xadimi:

Heydər Əliyev

İlham Əliyev

Əbülfəz Elçibəy

M.Rəsulzadə

Ə.Topçubaşov

210. İran ilə Çar Rusiyası arasında Xəzərin bölüşdürülməsi ilk dəfə nə vaxt olub?

1714-cü ildə

1755-ci ildə

1810-cu ildə

1826-cı ildə

1800-cü ildə

211. İran ilə Çar Rusiyası arasında Xəzər mübahisəsi hansı müqavilələrlə əlaqədardır?

Türkmənçay və Gülüstan

Brest Litovsk və Gülüstan

Türkmənçay və Versal

Türkmənçay və Bağdad

gülüstan və Bağdad

212. Siyasət və iqtisadiyyatın ayrılmazlığı problemi ilə məşğul olan tədqiqatçılar:

İ. Kant və R. Kohen

S. Strençi və R. Kohen

S. Strençi və S. Remp

S. Remp və İ. Kant

R. Kohen və S. Remp

213. "Müstəqil dövlətin xarici siyasəti milli mənafeyin təbiəti və mahiyyətini dərk etməyə kömək edən fiziki,siyasi və mədəni reallığa söykənməlidir" fikrinin müəllifi:

İ. Kant

I. Vallerstayn

U. Çörçil

H. Morqentau

R. Kohen

214. H. Əliyev neçənci ildə Azərbaycana rəhbər seçildi?

1970

1983

1991

1969

1972

215. Neftin koklaşdırılması neçənci ilə təsadüf edir?

1987

1990

1986

1960

1976

216. "Əsrin müqaviləsi"ndə hansı yataqların birgə istismarı nəzərdə tutulurdu? 1. Azəri 2. Şahdəniz 3. Çıraq 4. Tangiz 5. Günəşli

1,4,5

1,3,5

2,4,5

3,4,5

1,2,4

217. "Əsrin müqaviləsi" neçə il müddətinə imzalanmışdır?

40

50

20

10

30

218. "Əsrin müqaviləsi"ndə ən çox pay alan tərəf:

Azərbaycan

Rusiya

Türkiyə

İngiltərə

ABŞ

219. "Əsrin müqaviləsi" neçə dildə imzalanıb?

5

6

4

3

7

220. "Əsrin müqaviləsi"ndə iştirak edən ölkələrə aid deyil:

ABŞ

Rusiya

İraq

Norveç

Türkiyə

221. "Əsrin müqaviləsi"ndə neçə şirkətiştirak edirdi?

5

6

9

7

11

222. 12 dekabr 1994-cü ildə:

Əsrin müqaviləsini Milli Məclis ratifikasiya etdi

H. Əliyev ABŞ-da rəsmi səfərdə oldu

Əsrin müqaviləsi qüvvədən düşdü

907-ci düzəliş ləğv olundu

Düzgün cavab variantı yoxdur

223. "Əsrin müqaviləsi"ndə ən az pay hansı şirkətə düşdü?

ARDNŞ

BP

Statoil

Delta

Türkiyə petrolları

224. Rusiyada Azərbaycan sürtkü yağlarının satışını hansı şirkət həyata keçirib?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Royal Datç”

Xəzər-Qara dəniz”

Standart oil”

225. “Nobel qardaşları” tərəfindən Bakıdan neft daşınılması hansı istiqamətlərdə həyata keçirilib? 1.Xəzər dənizindən Volqa çayına,ordan da dəmir yolu vasitəsilə 2.Zaqafqaziya dəmir yolu vasitəsilə Batuma,Qara dəniz sahilinə 3.Xəzər dənizindən Dunay çayına ordan da dəmir yolu vasitəsilə 4.Zaqafqaziya dəmir yolu ilə İstanbula,Egey dənizi sahillərinə

1,2

2,3,4

3,4

1,3

1,3,4

226. Hansı şirkət 1882,1896-cı illərdə “Dövlət gerbi” mükafatına layiq görülüb?

“Simens qardaşları

“Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

227. 1884-cü ildə Qaraşəhərdə tikilmiş məktəbi hansı şirkət tikdirmişdir?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

228. ”Nobel qardaşları” şirkətinin təsisçiləri sırasına daxil deyil:

Lüdviq Nobel

Robert Nobel

Alfred Nobel

Pyotr Bilderling

Konon Lisenko

229. Azərbaycan-rus sürtkü yağlarının Avropada istifadəsinə başlanmışdır?

1866

1877

1897

1900

1903

230. Azərbaycan-rus sürtkü yağlarını ilk dəfə istifadə edən ölkə:

Almaniya

İsveç

Fransa

Norveç

İtaliya

231. ”Nobel qardaşları” şirkətinin mədənlərində neft kimin rəhbərliyi ilə hasil olunurdu?

K.K.Nellis

Q.P.Eklund

Q.K.Oman

S.K.Peterson

S.S.Dalqren

232. Qərb dəmiryolu cəmiyyəti” hansı ölkəyə məxsusdur?

Almaniya

İsveç

Fransa

Norveç

İtaliya

233. 1888-1919-cu illərdə “Nobel qardaşları” şirkətinin rəhbəri:

Lüdviq Nobel

Robert Nobel

Alfred Nobel

Pyotr Bilderliq

Emanuil Nobel

234. 1879-1888-ci illərdə “Nobel qardaşları” şirkətinin rəhbəri:

Lüdviq Nobel

Robert Nobel

Alfred Nobel

Pyotr Bilderliq

Emanuil Nobel

235. ”Nobel qardaşları”nın iştirak etdikləri sərgilər sırasına daxil deyil:

Beynəlxalq gigiyena sərgisi(1884)

Ümumrusiya sərgisi(1885,1894)

Ümumdünya sərgisi(1894)

Beynəlxalq sərgi(1901)

Ümumdünya sərgisi(1922)

236. "Nobel qardaşları" neçə adda məhsul istehsal edirdi?

20

2

30

5

44

237. XX əsin əvvəllərində "Nobel qardaşları" şirkətində hansı ölkənin kapitalının nüfuzu artmışdır?

Almaniya

İsveç

Fransa

Norveç

İtaliya

238. Diskonto-İzel-Şaft bankı hansı ölkəyə məxsus idi?

Almaniya

İsveç

Fransa

Norveç

İtaliya

239. .”Nobel qardaşları” Qafqazda,xüsusilə də Abşeron yarımadasında neft sənayesinin inkişafı üçün hansı istiqamətləri əsas götürmüşdür? 1.neft emalı zavodlarını xam neftlə təmin etmək 2.neftin saxlanması üçün dəmir rezervatorların tikilməsi 3.neft qalçqlarından qaz istehsalı üçün istifadə edilməsi 4.ağ neftin keyfiyyətinin yaxşılaşdırılması 5.neft məhsulları satılan məntəqələrdə ehtiyat çənlərin tikilməsi

1,3,5

2,3,4

1,4,5

1,2,3

Bütün cavablar doğrudur

240. 1878-ci ildə işə salınan buxar mühərrikli nasoslarla təchiz olunmuş ilk neft kəməri hansı şirkət tərəfindən çəkilmişdir?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

241. ”Zoroastr” tankerləri ilk dəfə hansı şirkət tərəfindən Azərbaycana gətirilmişdir?

“Simens qardaşları”

Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

242. .”Neft villası” adlanan istirahət parkı hansı şirkət tərəfindən salınmışdır?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

243. Zaqafqaziya dəmir yolunun çəkilməsi hansı şirkət tərəfindən həyata keçirilib?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Xəzər-Qara dəniz”

Standart oil”

“Royal Datç”

244. ”Moisey” gəmisi hansı şirkətin sifarişi ilə hazırlanıb?

“Simens qardaşları”

“Nobel qardaşları”

“Royal Datç”

“Xəzər-Qara dəniz”

Standart oil”

245. BTC əsasən hansı təhlükəli problemlərlə qarşılaşmışdır?1.Əl qaidə,PKK
2.ermənilər,Rusiya və İran 3.Rusiya və Gürcüstan müharibəsi 4.bəzi hallarda transmilli
korporasiyalar 5.zəlzələ,təbii fəlakətlərin olması

1,4,2

1,3,5

1,4,3

2,3,4

3,4,5

246. 2008-ci ildə Rusiyanın BTC kəmərinə sıradan çıxarmağa cürət etməməsinin səbəbi:

Kəmər ABŞ tərəfindən müdafiə olunurdu

Kəməri Avropa dövlətləri himayə edirdi

Kəmər Türkiyə tərəfindən himayə olunurdu

Kəmər Azərbaycan tərəfindən himayə olunurdu

Gürcüstan kəmərin müdafiəsi üçün çoxlu maliyyə vəsaiti ayırmışdı

247. BTC neçənci ildə işə salındı?

2006

2008

2004

2009

2003

248. BTC-nin inşasının sonradan bahalaşmasının səbəblərini göstərin: 1.tikinti işlərinin qiyməti artmışdı 2.Gürcüstana tarif güzəştləri edilmişdi 3.Türkiyə tariflərdə müəyən güzəştlər istəmişdi 4.tikinti şirkətlərinin sayının çoxulması 5.keyfiyyətin daha da yüksəldilməsi

1,2,3

1,3,4

2,3,4

3,4,5

2,3,5

249. ABŞ-ın BTC və Transxəzər üçün gördüyü tədbirlər sırasına daxildir: 1.Kəpəz və Sərdar yatağı haqqında danışıqlara çağırış edildi 2.layihənin maliyyə xərclərini öz üzərinə götürdü 3.1988-ci ildə xüsusi müşavir müəyyənləşdi 4.Ankara bəyannaməsinə qatılması baş verdi 5.Mütəxəssislərin ABŞ-dan gətirilməsi

1,3,4

1,2,3

2,3,4

3,4,5

1,4,5

250. ABŞ xəzərin hüquqi statusu məsələsində hansı təklifi dəstəklədi

Xəzərin sahilyanı dövlətlərlə orta xətt üzrə bölünməsinə dəstəklədi

Bütün dövlətlərin istifadəsini dəstəklədi

Yalnız Rusiya və İran arasında bölünməsinə dəstəklədi

Xəzərin yalnız təkinin bölünməsinə dəstəklədi

Xəzərin su səthinin bölünməsinə dəstəklədi

251. ABŞ-ın BTC-ə üstünlük verməsinin əsas səbəbi:

Rusiyanın təsirini Xəzər regionundan qoparmaq

ABŞ neft şirkətlərinin bu layihədə iştirakı

Ona da pay düşməsi

Həddindən çox bu layihəyə sərmayə qoyması

Türkiyə ilə müttəfiq olması

252. İranın BTC layihəsini dəstəkləməməsinin əsas səbəbləri sırasına daxil deyil:

layihədə ABŞ şirkətinin fəal iştirakı

Kəmərin bahalılığı

Siyasi kəmərləmə olması

ekoloji problem yaratması ehtimalı

neft ehtiyatlarının azlığı

253. Neft yataqlarının təsnifatında səhvə yol verilmişdir:

10 milyon tondan 50 milyon tona qədər-orta

10 milyon ton olan yataq-küçük

300 milyon tona qədər-iri
300 milyon tondan 1 milyard tonadək-nəhəng
1 mlyrd tondan çox olan –unikal yataq

254. Unikal neft yatağı:

1 mlyd tondan çox olan yataq
10 milyon ton olan yataq
300 milyon tona qədər olan yataq
yeni 10 milyon tondan 30 milyon tona qədər olan yataq
300milyon tondan 1mlyrd tonadək olan yataq

255. Nəhəng neft yatağı adlanır:

1 mlyd tondan çox olan yataq
10 milyon ton olan yataq
10 milyon tondan 30 milyon tona qədər olan yataq
300milyon tondan 1mlyrd tonadək olan yataq
300 milyon tona qədər olan yataq

256. NATO üçün “antikvar” qədər qiymətlidir?

Xəzər dənizi
Neft
Bakı şəhəri
Gəncə şəhəri
ABŞ

257. PB-nin rəhbəri:

Con Braun

S.Remp

L.Nobel

A.Nobel

Roy Ellison

258. Xəzər nefti ilə ilk kəşfiyyat oyunu nə vaxt başlayıb:

1870

1880

1890

1897

1789

259. 1870-ci illərdə NATO-nu təmsil edən şirkətlər sırasına daxil deyil:

Rempo

Rokfeller

Nobel

Rotşild

düzgün cavab variantı yoxdur

260. Xəzər neftinin Azərbaycanla yanaşı böyük bir hissəsi hansı dövlətin payına düşür?

Qazaxıstan

Rusiya

Gürcüstan

İran

Türkiyə

Gürcüstan

261. 1991 və 1992-ci ilin birinci yarısında Azərbaycanın siyasətinin istiqaməti hansı dövlət yönümlü idi?

Rusiya

ABŞ

Türkiyə

İngiltərə

Fransa

262. 8 dekabr 1992-ci ildə

Belovejk sazişi imzalandı

Azərbaycan BMT-ə üzv seçildi

ATƏT yaradıldı

Azərbaycan respublika elan olundu

”Əsrin müqaviləsi” imzalandı

263. 1991-ci il 18 oktyabrda:

Azərbaycan respublika elan olundu

Azərbaycan Xalq Cumhuriyyəti bərpa olundu

Azərbaycan BMT-ə qəbul oldu

Qarabağ münaqişəsi başladı

Azərbaycan ATƏT-in üzvü seçildi

264. ”Helsinki aktı” və “Paris xartiyası”nı bir-birindən neçə il ayırır?

15

17

20

18

27

265. "Müstəqillik haqqında Bəyannamə" qəbul olundu:

30 avqust 1991

9 oktyabr 1991

24 oktyabr 1992

14 noyabr 1992

8 dekabr 1991

266. 1991-ci il mart referendumu nəyi nəzərdə tuturdu?

SSRİ-nin saxlanılmasını

Müstəqilliyin qorunmasını

Sərhədlərin bərpasını

Qarabağ münaqişəsinin həllini

Ümumi problemləri

267. 1993-cü il sentyabrın 6-da

H.Əliyev Rusiya Prezidenti ilə görüş keçirdi

Azərbaycan müstəqilliyini elan etdi

H.Əliyev ABŞ-da səfərdə oldu

H.Əliyev Türkiyədə rəsmi səfərdə oldu

Azərbaycan BMT-ə üzv qəbul edildi

268. 1993-cü il 24 sentyabrda:

Azərbaycan MDB-ə daxil oldu

BMT-ə qəbul oldu

ATƏT-ə qəbul oldu

AB-ə qəbul oldu

Dövlət müstəqilliyini bərpa etdi

269. Ermənistan –Azərbaycan cəbhəsində atəşkəs əldə olundu:

1994-cü ildə

1995-ci ildə

1996-cı ildə

1993-cü ildə

1997-ci ildə

270. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri:

1996 8 mart

1997 9 may

1993 2 fevral

1994 6 yanvar

1998 3 iyun

271. "Ümumi Qafqaz evi" ideyasının başlanğıcını qoydu?

Azərbaycan və Gürcüstan arasında bəyannamə

Azərbaycan və Ermənistan arasında bəyannamə

Azərbaycan və İran arasında bəyannamə

Azərbaycan və Türkiyə arasında bəyannamə

Ermənistan və Gürcüstan arasında bəyannamə

272. "Ümumi Qafqaz evi" ideyasının həllini çətinləşdirdi?

Ermənilərin təcavüzkar siyasəti

Rusiyanın narazılığı

Gürcüstanın narazılığı

Türkiyənin narazılığı

İranda narazılığı

273. 1993-1994-cü ildə Azərbaycan hansı qonşu dövlətlə münasibətlərini nizama saldı?

İranda

Rusiya ilə

Ermənistanla

Türkiyə ilə

Gürcüstanla

274. Beynəlxalq aləmdə antiterror koalisiyası formalaşmağa başladı:

2001-ci ildə

200-ci ildə

1993-cü ildə

1998-ci ildə

1997-ci ildə

275. Azərbaycanın xarici siyasət prioritetləri müəyyən edildi:

1993-1994-cü illərdə

1992-1993-cü illərdə

1991-1992-ci illərdə

1994-1995-ci illərdə

1990-1991-ci illərdə

276. Azərbaycan respublika elan olunduqdan sonra ordu quruculuğunu hansı təşkilata uyğun həyata keçirirdi?

NATO

BMT

ATƏT

ATƏM

AB

277. "Avropada adi silahların məhdudlaşdırılması haqqında müqavilə" nə vaxt imzalanıb?

1997-ci ildə

1996-cı ildə

1998-ci ildə

1993-cü ildə

1999-cu ildə

278. ATƏT-in Minsk qrupunun tərkibi:

ABŞ, Rusiya, Fransa

İngiltərə, Fransa, ABŞ

Rusiya, Fransa, İngiltərə

ABŞ, Britaniya, Gürcüstan

Fransa, Ermənistan, İtaliya

279. "Amoko" hansı dövlətə məxsusdur?

ABŞ

İngiltərə

Fransa

Gürcüstan

Avstraliya

280. "Eksson" hansı dövlətə məxsus şirkətdir?

ABŞ

İngiltərə

Fransa

Gürcüstan

Avstraliya

281. Biri ABŞ-a məxsus şirkət deyil:

"Simens qardaşları"

"Amoko"

"Yunokal"

"Eksson"

"Pennzoil"

282. Şimali Amerika ölkələrində ABŞ-dan sonra Azərbaycanın əlaqə saxladığı ikinci dövlət hansıdır?

Kanada

Meksika

İngiltərə

Fransa

Gürcüstan

283. Kanada Azərbaycanın müstəqilliyini tanıdı:

1991-ci il 25 dekabr

1991-ci il 28 noyabr

1992-ci il 30 yanvar

1993-cü il 13 fevral

1995-ci il noyabr

284. Kanada Azərbaycan arasında diplomatik əlaqələr quruldu:

1992-ci il 2 avqust

1995-ci il 27 yanvar

1997-ci ildə

1998-ci ildə

1999-cu ildə

285. Meksika Azərbaycanın müstəqilliyini tanıdı:

1991-ci il 25 dekabr

1991-ci il 28 noyabr

1992-ci il 30 yanvar

1993-cü il 13 fevral

1995-ci il noyabr

286. Göstərilən təşkilatlardan biri Azərbaycanın üzv olduğu təşkilat deyil:

AB

BMT

İKT

ATƏT

MDB

287. 1996-cı ildə baş vermişdir:

Lisabbon sammiti

Paris sammiti

Budapeşt sammiti

Helsinki müqaviləsi

cavab variantlarının hamısı doğrudur

288. Əsrin müqaviləsində tərəfləri göstərin:

Azərbaycan və Avropa dövlətləri

Azərbaycan və Ermənistan

ABŞ və Azərbaycan

Azərbaycan və Gürcüstan

Gürcüstan və Ermənistan

289. 1991-ci ilə aid olan hadisəni göstərin:

SSRİ-nin süqutu

Helsinki müqaviləsi

İKT-nin yaranması

MDB-nin süqutu

Potsdam konfransı

290. Müasir dövrdə Azərbaycanla münasibətlərində soyuqluq müşahidə olunduğu dövlət:

Fransa

Türkiyə

Gürcüstan

Rusiya

İtaliya

291. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət hansıdır?

Türkiyə

Gürcüstan

Ermənistan

ABŞ

İngiltərə

292. Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa dövləti:

Rumınyə

İspaniya

İngiltərə

Fransa

İtaliya

293. Azərbaycanın dövlət müstəqilliyinin Almaniyə tərəfindən tanınması:

1992 yanvarın 12-si

1991-ci il 28 noyabr

1992-ci il 30 yanvar

1993-cü il 13 fevral

1995-ci il noyabr

294. 1998-ci ilə aiddir: 1.GUAM-ın yaradılması 2.H.Əliyevin ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi 3.TÜRKSÖY-un yaranması 4.Konstitusiyə Məhkəməsinin yaradılması

2,4

3,4

1,2

3,2

Heç bir cavab düzgün deyil

295. BMT-nin taradılmasından neçə il sonra Azərbaycan Respublikası onun üzvü oldu?

47

36

23

20

35

296. XXI əsrin ilk günlərində Azərbaycan daxil oldu:

Avropa Şurasına

Avropa İttifaqına

İslam Təşkilatı Konfransına

NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına

297. Ki-Uest danışıqları zamanı ABŞ Dövlət Departamenti Ermənistanı:

təcavüzkar dövlət kimi tanıdı

NATO ilə əməkdaşlığa dəvət etdi

Bütün iqtisadi layihələrdən uzaqlaşdırdı

Rusiyanın strateji müttəfiqi kimi tanımadı

BMT-dən uzaqlaşdırıldı

298. Dünya azərbaycanlılarını ilk dəfə bir araya gətirən dövlət xadimi:

Heydər Əliyev

İlham Əliyev

Əbülfəz Elçibəy

M.Rəsulzadə

Ə.Topçubaşov

299. Azərbaycan Respublikasının qəbul edilməsindən neçə il sonra həmin konstitusiyaya dəyişikliklər edilməsinə dair referendum keçirildi?

7

3

9

11

20

300. AR-ın «Norveç neft uğuru» nu qazanmasının mümkünsüzlüyünü irəli sürənlərin gətirdiyi dəlillər sırasına daxil deyil

əhalinin sayındakı fərq

Norveçin «taranzitə açıqlığı», azərbaycanın isə «tranzitə qapalılığı » faktı

norveçin neft istehlakçısı olan inkişaf etmiş ölkələrlə əhatəsi, Azərbaycanın isə dünya bazarından uzaqlığı

neft gəlirlərindən istifadə yolları

ərazilərinin ölçülərindəki fərq